



**Aydin  
Mədətooğlu**

Bizim yazar

**Erməni ixtişasları**  
1890-ci ildə yaradılan «Daşnakşütün» komitəsinin fealiyyətə başlaması ilə daha da sürtənlənmışdır. Daşnaklar Türkiyədəki erməniləri də «milli erməni bayraqı» altında toplamaq məqsədilə təbliğata başlamışdır. Qiyamçı bir təşkilat olan Daşnakşütün Türklərə qarşı mübarizədə silahlı qiyamlar hazırlamağa başlamış, Anadoluda 1895-ci ildə müsəlman əhaliyə qarşı hücumlar və qətlərlə törətmişdilər.

Sultan II Əbdülhəmid tərəfindən ən yüksək vəzifəyə təyin edilən və hətta Dövlət Şurası üzü olan bəzi ermənilərin yekaltı fealiyyətə qatıldıqları meydana çıxmışdı. (Bax: Təhsin Paşa, Abdulhamit və Yıldız hətiləri, İstanbul 1931).

Vəziyyətin belə şəkil almaşının qarşısını almaq üçün mərkəzi Ərzincanda olan IV ordunun komandanı marşal Zəki Paşa sərt tədbirlər görməye başlamış, Anadoludakı erməni üşyanlarını yatrılmışdı. Bu zaman Osmanlı dövləti tərəfindən bir çox ermənilər öldürülmüş, bundan öz siyasi məqsədləri üçün istifadə edən başda Rusiya olmaqla Avropa mətbuatında «erməni qırğını» adı altında hadisələrdən geniş bəhs edilmişdi. Bununla belə, Rusiya və İngiltərə ilə yanaşı Avropa dövlətləri Osmanlı dövlətinə təzyiq göstərmiş və erməniləri Türklerə qarşı təhrik etmişdi.

Yalnız Ərzurumun deyil, Van, Muş, Harput, Diyarbakır və hətta Adana, Tarsus və İskenderunun da Türkiyənin əlindən çıxmışına çalışın erməni qiyamçıları Osmanlı hökuməti və Türk əhali tərəfindən yalnız xain deyil, həm də təhlükəli ünsürler he-sab edildirdi.

Erməni komitəciliyinin Anadoludakı ən böyük üşyanlarından biri 1894-cü ilin oktyabr ayında Sasonda baş vermişdi. Siirtle Muş arasındaki bu qəzada ermənilər coxluq təşkil etmişdilər. 12 min erməni və 15 min Türk və kürdün yaşadığı Sason ərazisi Sason dağlarına dayanan, sərt qayalarla əhatə olunan yolsuz bir ərazi olduğu üçün hərbi birləklərin hərəkəti bu ərazilərdə əlverişli olmasa da, üşyan dərhal yatrılmış və neticədə 5 minə yaxın erməni və yüzlər müsəlman olmuşdu. Erməni komitəciliyi Türk zülmünü daha şiddetlə dünyaya yaymaq üçün Türk və kürd qiyafatına girib erməniləri belə qətlə yetirməkdən çəkinməmişdilər. Sason üşyanının başçısı Hamparsum Boyacıyan canını qurtarmış və 13 il sonra ittihadçılar tərəfindən Harput millət vəkili seçdirilmişdi. Sasondan bir ay keçməmiş ermənilər Diyarbakırda qiyam qaldırmışdılardı ki, bu qiyam da təcili yatrılmış və 1191 erməni ölürlərmişdi.

Əslində ermənilər bu üşyan

və qiyamlarla Türklərə qarşı bir qələbə qazanacaqlarını ümidi belə etmirdilər. Onların əsas məqsədi bu kimi ixtişəşlərlə Avro-pa xristian dövlətlərinin diqqətini çekerək, onların dəsteyini qaznamaq və onları Türklərə qarşı qaldırmak idi. Belə ki, Av-

edən kapitulyasyon sahibi Böyük dövlətlərin Türklerin daxili işlərinə qarışmalarına da fürsət yaramışdı. Xüsusilə Çar Rusiyası Türk imperatorluğunu içəridən parçalamaq üçün ermənilərdən istifadə etmiş, müsəlmanlarla ermənilər arasında zidiyyət yaratmış, sultan II Əbdülhəmid feodal təşkilat halında yaşayan və qarşılıklıdan xoşlanan kürdlərdən erməniləri təzyiq altında saxla-

lan Ingiltəre ikinci raunda hazırlanmağa başlamışdır. Bu dəfə bütün dönyanın gözü qarşısında İstanbulda ermənilər, daha doğrusu, ruslar tərəfindən Avropa köcməye məcbur olan ermənilər, tarixdə heç bir azlığın cəsəret edə bilmədiyi bir ixtişəş yaratmışdır. **30 sentyabr 1895-ci ildə İstanbulda «birinci erməni ixtişası» deya tarixə duşən üşyan başlamışdı. Erməni patriki**

Qüdsə sürgün etmiş, ermənilərə ümumi əfv elan etmiş, bir neçə erməni vali və sancaq müavini təyin etmişdi. Lakin Sultan II Əbdülhəmid böyük dövlətlərin «Berlin müqaviləsi»ndəki maddənin tətbiq edilməsi üçün etdikləri bütün təzyiqlərə sinə gərmiş və bu dövlətləri bir-birinin üstünə saldırmışla 61-ci maddənin həyata keçirilməsinə imkan verməmişdi.

## Xristian dünyasının Türklərə qarşı "erməni kartı"

evvəli ötən sayımızda

ropa və Amerikadakı ermənilər Türklerin xristianları qətlə yetirdiklərin iddia edib geniş bir təbliğata başlamışdır. Hətta Albert Vandal kimi məşhur tarixçi bu təbliğata uyaraq, Türkiyədən gərəmədiyən halda Sultan II Əbdülhəmidin guya ermənilər zülm etdiyi üçün «qanlı sultan» adlandırmışdır. Sonradan dünya siyasetindən bixəber, milliyyət hissini itirmiş bir sıra Türk oxumuşları da düşmənin uydurduğu bu ünvanı "Qırmızı Sultan"a çevirərək Sultan II Əbdülhəmid haqqında işlətmışdilər. Halbuki, ermənilərin müsəlmanlara etdikləri zülmələr qarşısında onlara edilən tədbirlər çox kiçik görünür.

**Sultan II Əbdülhəmid bütün xristian dövlətlərinin təzyiqi altında yalnız edə bildiyini etmişdi. Ermənilər yalnız kəndlərdə deyil, Sivas, Trabzon, Ərzurum, Van və Diyarbakır kimi vilayət mərkəzlərində belə qətləmlər törətməyə Avropa və Rusiya kimi xristian dünyasından alıqları dəstəklə özlərinde cəsarət tapmışdılər.**

**Sultan II Əbdülhəmid ermənilərə qarşı kürdərin bitib-tükənməyən tələblərinə nəzərə alaraq kürdələrə ibarət "Hamidiyə Alayları" adlı süvarı birliklər təşkil etmiş, onlara tanınmış kürd təylərini başçılarını "zabit" rütbələri ilə başçı təyin etmişdi.**

1895-ci ildəki erməni ixtişaları sırasında İstanbuldakı rus elçisi Neli-dovun Rusyanın İstanbul hücum etməsini irəli sürməsinə baxmayaraq, Rusiya hökuməti buna müsbət yanaşmamışdı. Çünkü bu arada rus yetgililəri ilə Rusiyaya tabe ermənilər arasında fikir ayrılığı yaranmışdı. Buna səbəb də Rusyanın "Ortodokslar" xaricində qalan məzheblərə basqı yapma siyaseti idi.

Rusya erməni Qriqoryan kilsəsinin də rus-ortodoks kilsəsinə dönməsini istemiş, lakin erməni katolikləri və ruhaniları öz məzheblərində qalmış, bu üzdən də ermənilərlə rus hökumətinin arası açılmışdı. Ermənilərin bir çoxu Rusyanın erməniləri öz işlərində əridərək ruslaşdırmağa çalışdıqları qənaətinə gəlmiş, bununla da ermənilərlə Ruisiyaya qarşı bir güvensizlik yaranmışdı. Bunu alınmadığını görən Rusiya erməni kilsəsinə sərbəst buraxmış, bununla da aradakı soyuqluq aradan qaldırılmışdı. Rus agentləri yenə də əvvəlki kimi erməniləri Osmanlı dövlətinə qarşı təhrik etmə fəaliyyətinə girişmişdilər.

Məşhur Macar tarixçisi Dr. Laszlo Rasonyi göstərir ki: «Milliyətçilik hərəkatı Şərqə də sırayı edincə xristianları müdafiə

maq üçün istifadə etmişdi. Ermənilərin iqtisadi və maliyyə sahəsindəki üstünlüklerindən irəli gələn ictimai gərginlik dini və milli mənəfətlərinin çatışması ilə əlaqədar olaraq kürdələr ermənilər arasında qovgalar əşkik olmuşdur. Çar Rusiyasının intriqalarından xəbəri olmayan Qərb ümumi fikrini Türkiye əleyhinə yönəldir, Türk hökumətini sorumlulu tuturdular». (Bax: Prof. Dr. Laszlo Rasonyi, Tarixi Türk-lük, Ankara 1971, səh. 251).

İngiltərə, Fransa və Rusiya 11 may 1895-ci ildə Osmanlı dövlətinə bir nota göndərərək «Berlin müqaviləsi»nin uğursuz 61-ci maddəsinin dərhal həyata keçirilməsini, altı Şərqi Anadolu

İzmirliliyanın silahlandırdığı bir neçə yüz erməni Kadırqa etrafında müqavimət göstərmiş, sonda bir neçə Türk və minə yaxın erməni ölmüş, üşyan yatrılmışdır. Sultan II Əbdülhəmid Avropa dövlətlərinə bəhənə verməmək üçün bu hadisədə Sədrəzəm Səid Paşanı vəzifəsindən kənarlaşdırılmış, ası erməniləri jandarma, polis və xüsusi təcavüza məruz qalan İstanbul xalqına əzdirmişdi.

Üstündən bir il keçmədən erməni komitəciliyi 26 avqust 1896-ci ildə İstanbuldakı Osmanlı bankının mərkəzi binasını basmaqla, Avropa dövlətlərinin diqqətini çəkməyə çalışmışdır. Lakin erməni patriki İzmirliliyanın plan-

Göründüyü kimi, ermənilərin də Anadoludakı faaliyyətləri İstanbulda da sirayət etmiş, erməni qiyamçıları bəzi müəssisələrə basqın edərək, İstanbulda bir çox Türkə oldurmışdır. Bütün bunlar isə ermənilərin Osmanlı dövlətinə meydan oxuması demək idi. Məhz bunun nəticəsi idi ki, sultan II Əbdülhəmid ermənilərə qarşı çox ciddi tədbir alınmasını emr etmiş, 1896-ci ilin avqust ayında şübhəli olan bir çox erməni öldürülmüşdü ki, bu hadisə «erməni qətli» adı ilə Avropa və Rusiya mətbuatında əks etdirilmişdi. Başda Rusiya səfiri Neli-dov olmaqla, İstanbuldakı xarici elçilərin bəziləri burada cərəyan edən hadisələrin Osmanlı məm-



vilayətinə Böyük dövlətlərin razılığı ilə yeni valilər təyin edilməsi ni, kürd alaylarının ləğv edilməsi ni və ermənilərdən ibarət jandarma birlikləri yaradılmasını tələb etmişdilər.

Sultan II Əbdülhəmid diplomatik manevr edərək Almaniya, Avstriya-Macarıstan və İtalyanın bu üçlü notaya qatılmamasına öncədən nail olmuşdu. Fransa xarici işlər naziri, məşhur tarixçi Hanotauska yəhəmdarlar xaric heç bir yabançı şəxsə verilməyən «müvəkkil imtiyaz ordeni»ni bəxş edərək öz tərəfinə çəkməklə, Fransa ilə Ruisiyəni Ingiltərədən ayırmaya nail olmuşdu. Bu na baxmayaraq, təkbaşına qalan Ingiltərə donanmasını Çanaqqalanı keçmək üzərə olduğunu söylərək, İstanbullu erməniləri təhrik etmiş və bununla da hüzur içinde yaşıyan ermənilərin rahatlığı pozulmuşdu.

Sultan II Əbdülhəmid 3 iyun 1895-ci ildə verdiyi cavab notası ilə 11 may notasını qəti şəkildə redd etmişdi. Ingiltərə təkbaşına təhdidini yerinə yetirməyə və Osmanlı dövlətinə silahlı təzyiq göstərməyə cəsarət etməmiş və donanmasını geri çəkməyə məcbur olmuşdu. İlk raundu qazanan sultan II Əbdülhəmid olmuşdu. Lakin ermənilər və nufuzu sarsı-

ladığı bu hərəkatdan sultan II Əbdülhəmidin məşhur xəfiyyə təşkilatı xəbər verdiyindən, hökumət bankının etrafında hər cür tədbir almış, ermənilər ancaq bir neçə bomba partlada bilmış, erməni komitəciliyinin böyük əksəriyyəti əllərində silah və bomba olduğu halda məhv edilmiş, bir neçəsi isə limandaki ingilis, fransız və rus gəmilərinə sıçınaraq qaça bilmışdır. Hadisələrin iflasa uğradığını görən erməni patriki İzmirliliyan Avropa dövlətlərinin donanmalarının Çanaqqalanı keçmək üzərə olduğunu söylərək, İstanbullu erməniləri təhrik etmiş və bununla da hüzur içinde yaşıyan ermənilərin rahatlığı pozulmuşdu.

Sultan II Əbdülhəmid əsgər, jandarma və polisləri İstanbulun erməni məhəllələrindən geri çəkmış, məlki xalqdan olanları təcavükar ermənilərin üzərinə qaldırılmışdı. Bununla da ermənilər bir neçə gün ərzində susdurulmuş, erməni komitəciliyinin nəfisi kesilmişdi.

Sultan II Əbdülhəmid üşyanın təşkilatçısı erməni patriki İzmirliliyan vəzifəsindən azad edib

ləkətində böyük qarşılıqlara səbəb olacağı və bunun da nəticəsində Osmanlı dövlətinin yixilib gedəcəyinə dair təxminlər yaranmışdı.

**1895-1896-ci il «erməni ixtişaları» sırasında Ingiltərə Osmanlı dövlətini təhdid məqsədi ilə Çanaqqalaya öz donanmasını göndərmiş, bunu göz öünüə alan Neli-dov Ingiltərədən öncə rus harbi gəmilərini İstanbul boğazına girmələrini planlaşdırılmışdı. Lakin Neli-dovun bu istəyi məclis tərəfindən qəbul edilməmiş, belə bir təşəbbüsün Ruisiyənin Ingiltərə, Fransa və digər dövlətlərlə savaşa girmək təhlükəsi olacaq qənaətinə gəlinmiş və sonralar bu plandan tamamilə vaz keçilmişdi.**

**Ermənilərin xristian dininə mənsub olması xristian dünyası, xüsusi Ruisiya üçün çox əlvərisli idi. Din ayrılığı və düşmənciliyənən faydalanaraq Azərbaycan və Anadolu Türkleri arasında qalan ermənilər rusların himayəsi sayesində «nəfəs ala biləcəklerini» düşünərək çox keçmədən ruslara yarınmağa və xidmət etməyə başlamışdır.**